

SÖZÜN DƏRGAHINDA...

Şahdağla Babadağın arasında dağ
əzəmətiylə ucalan, o dağlardan süzü-
lüb gələn bəllur sutək dumdur, təzə-
tər Musa Yaqubun özü kimi, sözü kimi
halal çörəyini kəsmək, süfrəsinə qo-
naq olmaq böyük səadətdir. Təkcə ya-
zıb - yaradıqları yox, tikib - qurdüğü
ev - eşik də adamin özünə oxşayır. Lap
aralıdan baxanda elə bilirsən ki, o
kend özü də Musa Yaquba bənzeyir və
Buynuz bu oxşarlıqdan, doğmaliqdan
qürrələnib başını bir az da dik tutur.
Elə haqqı da çatır əslində. Axi Azər-
baycan coğrafiyasında Yazıçılar İttifa-
qının qeyri- rəsmi filialına çevrilmiş yeg-
anə kənddir.

- Musa Yaqubu qoynunda bəslə-
yən, çaylarının şiriltisi, quşlarının
cəh - cəhi, bulaqlarının sədasi, tə-
biətinin ahəngi ilə ona ana laylası
çalan kənd Musa Yaqubdan ötrü
dünyanın ən çirkənməmiş, gözəl,
tərtəmiz modelidir, məncə...

- Bəli, qızım. Bu yurd mənim ədəbi
qəhrəmanımdır. Mən isteyirəm ki, nə
tədbirim varsa, elə burda, bu kənddə
olsun. Bu meşələr, ağaclar, həyət-ba-
ca, palıdlar, Göyçay çayı, vələslər, cök-
kələr ədəbi qəhrəmanları olduğu
 üçün onları ikinci həyat kimi qəbul edi-
rəm. Bəzən deyirlər ki, Musa Yaqub tə-
biət şairidir. Mən bu adla fəxr edirəm.
Mən ömründə otaqda şeir yazmamışam.
Fikirləşə-fikirləşə, duyulgulana-
duyulgulana şeirlərimi təbiətin ağışunda
yazmışam. Mən Bakıda özümü yarımcıq
hiss edirəm, amma bu doğma - yur-
duma poetik qəhrəmanlarının yanına
gələndə sevinirəm, bütövləşirəm, on-
larla birləşəndə daha böyük oluram,
tam oluram.

Men heç vaxt onun borcunu qaytarıa bilməyəcəm...
Bəlkə də borcundan çıxmadım, Vətən
Ömür bahar deyil, bir də qayıtsın
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın!

Bu kədindən hər fəslə bir cür gözəldir:
yayda bağların nübarı, baharda ciçəyi,
payızda barı, qışda qarı. Hərəsi bir ay-
rı gözəldir. Hər fəsil də şeirlərimdə öz
gözəlliyyi ilə ifadəsini tapıb. Sizə bir xati-
rə danışım. Bir qədər kədərlə olsa
da... 9 yaşım olanda atam vəfat edib.
Anam çox qeyrətli qadın idi - Rəbiyə
xanım, rəhmətlik anam bize hem ata,
hem ana olub. Atamın itkisi mənim ru-
humda, yaddaşimdə həmişə qış fəslə
kimi bumbuz qalıb, xatirələrim də üzü-
yüb. "Zülmün nağılı", "İndi desəm, na-
ğıldır" poemalarımda həmin o atalı -
atasız, analı xatirələrimi qələmə almışam.

Ata ayağı ruzulu olur, ata gedən
gündən sanki adamin ocağına da, ru-
zusuna da qar yağır:

Atamın boz pencəyinə
qar yağırdı.
Samanlığın qapısında
düşüb qalan
dəryazının əlcəyinə
qar yağırdı.
Orağının dəstəyi də döndü buza
Qar yağırdı ruzumuza...

Atam o cür vaxtsız gedisiyle çox şe-
yi özüyle apardı, mənim uşaqlar
da elə qar altında boyubükük qal-
dı, daha heç vaxt göyərmədi:

Amma mənim daha heç vaxt
oyuncağım göyərmədi,
Mənim uşaqlı istəklərim
göyərmədi.
Atamın öz əlləriylə
alınacaq
Köynəklərim göyərmədi,
Elə qaldı qar altında...

Rəhmətlik anam da çox həssas qa-
dın idi, olduqca böyük ürəyi vardi. Heç
vaxt uşağı olmayan qadının yanında
bizi qucağına almadı, oxşayıb, əzizlə-
məzdi. Bu elə müqəddəs bir hissidi ki,
bunu izah eləmək olmur. Deyirdi ki,
mən sizi qucaqlayanda o gəlinlərin
ürəyi qubar eliyər.

İndi mən burda Buynuzda öz torpa-
ğımıla qovuşanda yadına qələm dost-
larım düşür, hər
dəfə kəndimdən,
bulağımdan, torpa-
ğımdan yazanda içim göynəyir ki,
mən öz yurdumu qoxulaya bilirəm,
amma onlar o tor-
pağın ətrine həsrət
qalıb. Allah o günü
bize nəsib eləsin ki,
Qarabağ alınsın,
biz hamımız o torpaqları gedib zi-
yarət edək.

- Söhbətə Buy-
nuzdan başlıdılq,
amma Musa Ya-
qub həssas bir mövzunun üstüne
gelib çıxdı. Vətəndə vətənsizlik dər-
di, öz yurdunda çadır qurub ya-
şamaq, mümkünsüz qayıcışın əzabi...

- Qızım, Şair bu torpaqla bağlı də-
rin bəla tərəfini yazır. Şairin, yazıcının
gücü ideoloji cəhətdən xalqın içində,
düşüncəsində, ruhunda inam yaratma-
ğa yetir. Mən bir şeirimdə yazmışam
ki:

Kim qaldırıb çadırda yuxarı o bayraq?
Çadır şəhərciyindən çıxarı o bayraq
Biza bayraq nə gərək, biza bayram nə gərək?

Yəni çadır şəhərciyindən bayraq
qaldırıb quru milətçiliklə heç nə olmur.
SSRİ-də hərbi marşları Levitan oxu-
yurdu, onu göz üstündə saxlayırdılar.
Biz "Qalx, ana torpaq" deyib hayqırın
Şəmistanımızın da qədrini bilmədik.
Torpağı qorumaq o torpağın üstündə
cucerən insanları qorumaqdandan başla-
yır.

- Musa müəllim, o vaxt sovet rejimi
dağında bütün millətlərin san-
dığından nə qədər qadağan olun-
muş ədəbiyyat çıxdı. Bu gün ki, so-
vet rejimi yoxdu, amma bu gün biz-
də yenə sandıq ədəbiyyatı foralaş-
maqdadır. Bəs deyilir ki, yasaqlıq
yoxdu, senzura yoxdu, o zaman bu-
na səbab nədi? Cəsarətsizlikmi?

- Bilirsən, qızım, sovet dövründə ya-
zanda sən artıq bilirdin ki, bu əsər çapa
getməyəcək. Amma indi belə məsə-
lələrdə münasibətlər rol oynayır. Bir də
sənətkar artıq həvəsdən düşür. Adam
söyü deyər, oxucu ordan payını götür-
rər. Amma indi ha bağır, həyəcan siq-
nalı çal, xəbərdarlıq elə, dəridən - qab-
lıqdan çıx. Səni eşidən yoxdu. Onda
artıq həvəssizlik başlayır, nadan kütləy-
ə söz eşitdirə bilmirsənə, yazdım
elə sandıqda qalsa, yaxşıdı, - deyirsən.

- Çox incə məqamı vurğuladınız.
Əslində, fiziki əngəlli olmaq kar, kor
olmaq deyilmiş demək ki. Əsl kor
olanlar görüb də görməzdən gələn-
lər, əsl kar olanlar eşidib də qulaqda-
rina vuranlardır. Bu cəmiyyətin bə-
ləsi görməzlilik, eşitməzlilikdir.

- Əlbəttə, qızım. İndi birmənəli yana-
şırlar. Filankəsin mövqeyi, fəsmənə-
sin mövqeyi. Bir şeyi bilmək lazımdır
ki, yazıçı, şair heç vaxt xalqının ziyanı
söz yazmaz, deməz. Şair ürəyinin yan-
ğısı ilə zamanın nöqsanlarını göstərir
ki, görüb ona əlac eyləyəsən. Füzuli
yazırı ki: Heç kəsə dərdi - dil lazımlı
deyil, dərman üçün. Yəni adam dərdini
yazanda dərman istəməkdən ötrü yaz-
mir, deyir ki, sadəcə biləsən. Biz də
heç kimdən dərman - zad istəmirik,



dərdi deyirik ki, başa düşsünlər. Biz
heç kəsin ciyinə götürə biləcəyindən
ağır yük qoymurraq ki. Mən bir şeirimdə
də bunu yazmışam:

Yenə bu dünyada ölçü - ülgü var,
Qarışqa yükü var, dəvə yükü var.
Özündən ağır yük çəkə bilsə də,
Bu yükü qarışqa adına yazma.
Yazma bu yalani onun adına
Yox, yox, torpağın da adına yazma,
Salib günümüzün hesabatına
Yazma bu yalani onun adına.
Torpaq nə qələmdi, nə də yazdı,
Torpaq bərəkətdi, torpaq ruzudu.
Anadır, kirdir bütün bəşəri
Anamız adına yazma bu şəri,
Ruhumuz adına yazma bu şəri.

- "Dövrün dəyirmanı" kitabınızda
sevə - sevə oxumuşam bu şeiri. Ta-
le, zaman, vaxt... hamısı ölüşür. Də-
yirman işləməlidir ki, həyat öz axa-
riyla getsin. Amma bu gün dövrün
dəyirmanı, deyəsən, tərsinə fır-
lanır...

- Bəli, tam tərsinə fırlanır. Tərsinə
fırlanmağın da bələsi odur ki, tərsinəlik
o dəyirmanı dağıdır, tökürl. Dəyirman
müqəddəs yerdə, ona haram qatmaq
olmaz axı.

- Bu dövrün dəyirmanı fırlandıqca
çox adamları tanıyb, çoxlarını dəyi-
şən gördünüz. Bu qalmaqlı Yer kür-
səsində yaşamaq, özü də kişi kimi
yaşamaq böyük hünərdir. Sizə baxı-
ram, 82 ili arkada qoymusuz. Bu illə-
ri alın açılılığı ilə yaşamaq, bu çətin
vaxtlarda özünü, sözünü, ləyaqətini
qorumaq nə qədər çətin olsa da, sağ
olun ki, bunu şərəflə bacarmısınız.

- Qızım, onu Allah-taala adama qis-
mət eləyir. Zorla özünü qorumaq ol-
mur. Özünü, şəxsiyyətini qorumağı bacar-
maq da, istedad kimi, Allahın bir

vergisidir. Amma qızım, mən bu key-
fiyyətimle fəxr eləmirəm. Axi burda
fövqəladə heç nə yoxdu. İnsan elə bu
cür olmalıdır. İnsan özünü, şərəfini,
şəxsiyyətini dövrün tərsine fırnanan də-
yirmanından qorumağı bacarmalıdır.
Bax palid, çinar kökündən ayrılan kimi
çürüyür gedir. Amma soyud ağacına
bax, onun yarpağında da, torpağında
da, onun budaqlarında da kökü var. Al-
lahın soyudu köküne bağlıdır.

Zaman bizi elə yerə getirib çıxarıb
ki, Haqqın yolunda olmağa belə fövqə-
lədə bir şey kimi baxırlar. İnsan həqiqə-
tə səcdə eləməlidir da, bu, insanın
borcudur. Və mənim həqiqətə nə dərə-
cədə səcdə etməyimə birinci növbədə
mənim yaradıcılığım cavab verməlidir.
Bilirsiz, adamın özü ilə sözü, şəxsiyyə-
ti ilə yaradıcılığı bir-birini tamamlama-
lıdır. Bu bütövlük səndə varsa, deməli,
sən üzü Haqq'a doğru yol alıb gedirsən.
Yolundan, əqidəsində dönməmek şə-
rəfdir, üzəğliliyidir. Adam tekce həyatda
yox, yaradıcılıqda da Həqiqətə xidmət
etməlidir.

Bir dəfə Seyran Səxavətdən soru-
şular ki, sizin üçün Musa Yaqub kim-
di? Seyran müəllim möhtəşəm bir ca-
vab verir: "Musa Yaqub ilkin körpe
paklığı öz içinde qoruyub saxlayan
bir sənətkardır. O, illərdi, daxilindəki
pak, məsum Musanın qulluğunda da-
yana-dayana şeir yazar. Özünün dediyi
kimi, bir az da sadələvh uşaq kimidir.
O, içindəki körpe uşaqla əl-ələ verib o
uşağıñ gözündən dünyaya boylana-
boylana qalıb. Bu yanında da Musa
müəllim öz uşaqlığını dile getirir. Bu,
əsl möcüzədir - Musa Yaqub yanında
bir uşağıñ möcüzəsi... Musa Yaqub
Azərbaycanda Həqiqətə səcdə eləyən
birinci ziyalıdır..."

Sözün Dərgahı Haqqın Dərgahı qə-
dər müqəddəsdir. Bu dərgaha baş vur-
maq her şaire nəsib olmur. Musa Ya-
qub alını Haqqın dərgahında olan, Sözü
Tanrıının əmanəti, Ruhun tərcümanı ki-
mi qoruyan və ucaldan şairdir.

"Bu dünyadan qara daşı göyər-
mə..." Bunu kim bilmir ki?! Amma heç
kəs demir. Musa Yaqub deyəndə ki,
"bu dünyadan qara daşı göyər-mə", ha-
mımız inanırıq. Axi şair ilahının sırları-
ni bize piçidayır, qaranlığımızı aydın-
laşdırır, sözləri ruhuma məlhəm
olur. Bu gün Sözün ucuzlaşlığı bir za-
manda Azərbaycan oxucusu Musa Ya-
qubun timsalında tekce öz şairini yox,
hem də Haqq elçisi, əbədiyyət carçısı
obrazını tapdı. Onun şeirlərinin saf,
tərtəmiz nefəsi Tanrı duası kimi boğul-
duğumuz ədəbi mühitdə oksigenimiz
oldu.

Tanrıdan Büyük Şairimizə can sağı-
lığı diləyirəm. Biz onun qonağı olanda
hələ "Xalq şairi" adını almamışdı. Mu-
sa Dədəmizi bu münasibətlə təbrik
edirəm. Bu fəxri ad cənab prezidentin
tekce Musa Yaquba yox, onu seven
bütün oxuculara en böyük hədiyyə ol-
du. Allah qismət etsin, tezliklə xalq şai-
ri Musa Yaqubun ocağında yenidən
Onun işığına yiğışaq...

XƏYALƏ ƏFƏNDİYEVA